

*Emil Ağayev*

**MİKAYIL ABDULLAYEV YARADICILIĞINDA  
“DRAMATURQ CƏFƏR CABBARLININ PORTRETİ”  
(1943)**

*(İkonoqrafik təhlil kontekstində)*

Ölkənin ictimai, siyasi, mədəniyyət salnaməsin-də mühüm xidmətlər görmüş şəxslər daima əsərlər-də diqqət mərkəzinə çevrilirlər. Təsviri sənət tarixinə nəzər yetirdikcə illərin, əsrlərin bəhrəsi, görkəmli firça ustalarının əməli xidməti olan tablolara baxdıqca, bu sənətin aliliyinə inanaraq, sənət incilərimizin obrazlarını tez-tez görə bilərik. Elə rəssam tapılmaz ki, öz yaradıcılığında görkəmli şəxsiyyətlərin portretlərinə müraciət etməsin. Həmin təsviri sənət ustalarımızın peşəkarlığı ilə tarix və sənət sintez halına gətirildi. Rəssamlarımız tərəfindən ilk ikonografik obrazlar işlənildi..

Təhlil metodlarından biri də, ikonoqrafiyadır. 1840-ci illərdə Fransa və Almaniyada formallaşmağa başlamışdır. Həmin dövrdə metod Orta əsr abidələrinin məhiyyətinin təhlil edilməsi simvol, süjet və personajların konkret təsvir sisteminin dini, ictimai, mifoloji kontekstə öyrənilməsini nəzərdə tuturdu. Burada tədqiqatçılar təhlil edilən əsərin dəqiq qanuna əsasən təsvirlərinin tipini müəyyən edirdi. İlk dövrlərdə ikonoqrafik metodun formallaşması xristian süjetlər ilə əlaqələndirilirdi. Provalav və Bizans ikona, freska və mozaikalarında tətbiq edilən ikonoqrafik tiplər F.Buslayev, N.Kondakovun tərəfindən təsnif edilmişdir. Metodun əsas ideyası

- sənət əsərinin yaradıldığı mühitlə six daxili bağlanışını və müvafiq təsvir qanununu müəyyən etməkdir. İkonoqrafiya konkret şəxsin və ya tarixi, mifoloji, dini hadisənin təsvirini də tərif edir. Misir təsviri kanonunda Firon, tanrıların təsvirində və ya XX əsr sovet incəsənətində "Leniniana" mövzusunun ikonoqrafiyası Leninin müəyyən tərzdə təsvirini nəzərdə tuturdu. Bu halda təsvir edilən obrazın mütləq atributları onun ikonoqrafiyasını müəyyən edirdi və süjetin oxunmasını, tanınmasını asanlaşdırırırdı.

XX əsr Azərbaycan təsviri sənətində ikonoqrafik metoddan istifadə edərək obraz və süjetlər yaradıldı. Qəzenəfər Xalıqov "Nizami", Tağı Tağıyev "Koroğlu", Sadıq Şərifzadə "Füzuli" və başqalarının işlədiyi tablolar milli mədəni irsimizi qorumaqla bərabər gələcək nəsillər üçün yetərli bir mənbəyə çevrildi. Bu baxımdan. Azərbaycan dramaturqu və teatr xadimi olan Cəfər Cabbarlının portretini də xüsusi vurğulamaq lazımdır. Bu obrazın ilk müəlliflərindən biri də Mikayıl Abdullayevdir (1921-2002).

Mikayıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda doğulmuşdur. 1939-cu ildə Əzim Əzimzadə ad. Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmiş, S.Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənmişdir. Əsərləri dünyadan bir sıra muzeylərində saxlanılır.

Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilmişdir. Bir neçə dəfə Azərbaycan SSR Ali Soveti-

nin (5-9-cu çağırış) deputati seçilmişdir. Lenin orde ni və Oktyabr İnciləbi ordeni ilə təltif edilmişdir. 2002-ci il avqustun 21-də 80 yaşında vəfat etmişdir.

Mikayıl Abdullayevin yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik ümumiləşdirilməsi xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə calbedicidir. Bu xüsusiyyətlər onun "Mingəçevir işqları", "Xaçmaz qızları", "Astarada çay yiğimi", "Azərbaycan çöllərində" triptixinde, "Çəltik əkan qızlar" əsərində daha aydın görünür. Milli ənənələrin, kənd yerində yaşayan insanların əməyi, məişəti, tipik mənəvi çalarların üzvi şəkildə müasirliklə vəhdətdə verilməsi Mikayıl Abdullayev yaradıcılığında xas xüsusiyyətdir. "Qırx birin iyunu" triptixinin mərkəzi hissəsi xüsusi dilqqəti cəlb edir.

1941-45-ci illərdə kənd əməkçilərinin payına düşən, ağır, narañat, kəşmərleşnənləşdənmiş rəsədlərə əsasən əks etdirir. Bu, rəssamın ən sevimli mövzusudur. İşlədiyi bir sıra tablolarda müasir qadın obrazı əks olunmuşdur. "Qarabağlı qızlar", "Lənkəranlı kolxozoq qadın", "Abşeronlu qadın", "Ananın gəncliyi" kimi əsərləri bu qəbilədəndir. Xalq şairi Səməd Vurğun, yüz yaşlı naxçıçı ustası Babayev, şair, mütəfakkir Nəsimi və başqa portretlər qalereyası, Abşeron peyzajları, natürmortlar, Əfqanistan və başqa ölkələrə həsr etdiyi əsərlər Mikayıl Abdullayevin yaradıcılıq diapazonunun genişliyinə şəhadət verir.

Azərbaycan təsviri sənətində, rəngkarlılığında özünəməxsus dəst-xətti, öz yaradıcılıq yolu ilə fərqlənen

və yadda qalan sənətkarlarımızdan biri olan Mikayıl Abdullayev dedikdə ilk növbədə xatirimizdə optimizm dolu, vətənpərvər ruhlu "Axşam", "Sevinc", "Səadət quranlar", "Rəfiqələr" kimi tablolar canlanır. Rəssam sərhədlerin bağlı olduğu, müstəqilliyin buxovlandığı şəraitdə daxilən azad, milli ruhlu bir şəxsiyyət idi. Onun rənglər aləminə gətirdiyi mövzular həmişə aktual, çəkdiyi mənzərələr qəlbə xoş təsir bağışlayan, tabloları həyatı, canlandırdığı obrazlar rəngarəng idi.

Mikayıl Abdullayevin portret janrında işlədiyi əsərlərdən biri də "Dramaturq Cəfər Cabbarlinin" obrazıdır. Kompozisiya 1943-cü ildə, yağlı boyaya texnikasıyla, kətan üzərində işlənilmişdir. Əsərdə təsviri sənətin bütün prinsiplərinən ustalıqla istifadə edilmişdir. Rəssamın əsas diqqəti obrazın işlənilməsinə yönəltmişdir. Cəfər Cabbarlı stul üzərində əyləşərək, öz iş otağında statik şəkilda deyil, dinamik tərzdə həll edilmişdir. Bu isə rəssamın portretlərinə xas olan xüsusiyyətlərdən biridir. Obrazın daxili aləminin əks edilməsi və tamaşaçıya baxış nöqtəsini xüsusişlə vurğulamaq lazımdır. Dramaturqun üzündəki mimika, alındakı qırışlar, gülərzüzlüyü əsərin canlılığını daha da artırır. Beyaz geyimdə, iş otağında Cəfər Cabbarlini rənglər vasitəsilə əks etdirən rəssam sanki həmin dövrü tamaşaçının gözü qarşısında canlandırır. Mikayıl Abdullayev işıq-kölgəni obrazın üzünə və əllərinə vurğulayaraq sanki "Rembrandtsayağı" həll etmişdir. Kompozisiyada ikonoqrafik təhlil kontekstinin simvol, rəng, məkan və obraz münasibətlərini, six şəkil-də bir-biriləri ilə əlaqəli formada olmasına xüsusişlə vurğulamaq lazımdır. Cəfər Cabbarlinin baxış istiqamətləri-

~~~210~~~

nin qızıl bölgü prinsipləri ilə vəhdəti bu əsərin bitkin və mürəkkəb kompozisiya olduğunu qeyd etməyə, obrazı daha realist və canlı təsvir etməyə imkan verir.

Rəssam bu əsərdə rəng münasibətlərini, çarpanlılığını özünəməxsus şəkildə ustalıqla əks etdirmiştir. Avropanı və milli ənənələrin sintezini və qarşılıqlı münasibəti ni kompozisiyada görə bilarık. Mikayıl Abdullayev sanki qara rang ilə əsərin bir tərəfini "ağırlaşdıraraq" dövrün sixintilərinə, ona əks tərəfdə isə qızılı rəngdən istifadə edərək xeyir və şər mübarizəsinə simvolik olaraq canlandırır.

Mikayıl Abdullayev xalça sənətimizi də kompozisiyada ustalıqla əks etdirmiştir. Bəki qrupuna aid olan xovlu xalça təsadüfü olaraq bu əsər üçün seçilməyib. Xalçanın ornamentləri, həndəsi formaların bölünməsi və qırmızı rəngin bolluğu "Xızı kompozisiyalarını" xatırlatmaqla, dramaturqun doğma yurdunun dekorativ-tətbiqi sənət nümunəsini ustalıqla təsvir etmişdir. Rəssam isti və soyuq rənglərdən, parıltı və ləkələrdən xalçanın üzərində dairəvi formada "alov" təssüratını oyatmışdır.

Kompozisiyada fonun işlənilməsi, məkan və zamanın əks etdirilməsi də rəssam duyğularının əksi kimi qeyd olunmalıdır. Firçanın sərt texnikasını və "lessirovka"nı dramaturqun iş masasında və kitabların tasvirində görə bilarık. Rəssam əlbəttə tamaşaçının diqqətini Cəfər Cabbarlinin iş masasına yönəldərək, diaqonal istiqamətdə qırmızı kitabın mərkəzi təsvir metodundan özünəməxsus şəkildə istifadə etmişdi. İkonoqrafik metodda mühüm yer tutan simvollar: qələm (obrazın əlini), kitablar və çap maşını təhlilin əsas prinsipləri kimi

~~~211~~~

qeyd edilməlidir.

Rəssam "əsər içində əsər" prinsipində ustalıqla istifadə etmişdir. Maisət və portret janrlarının qarşılıqlı münasibəti və bir-birini tamamlaması kompozisiyada qurulmuş rəng və janr əlaqəsidir.

Mikayıl Abdullayev öz akademik biliklərini, peşəkarlığını digər portretlərində olduğu kimi bu kompozisiyada da ustalıqla vurgulamışdır. Rəssam zaman, dramaturgiya sahəsində öz sözünü demiş iki şəxsiyyətin obrazını bir əsər daxilində "fikir münbadiləsi" kimi istifadə etməyə çalışmışdır. Masanın üzərində dramaturq Mirzə Fətəli Axundovun fotosu və kompozisiyada əsas obraz kimi Cəfər Cabbarlinın verilməsi iki sənətkarın yaradıcılıqlarının əhəmiyyətli olduğu, bu istiqamətin davam etdirildiyinə bir işarə kimi vurgulamışdır.

Arzıvəyçinin, vələ, cənə. Səməd Vurğunun "Şəhərin" ləsə desək, "Cəfər Cabbarlı dramaturgiya sahəsində bizim hamimizin böyük müəllimi olmuşdur. Müasir mövzu, müasir insan Cəfər Cabbarlı sənətinin çarpan ürəyi id"

**Açar sözlər:** Mikayıl Abdullayev, Cəfər Cabbarlı, ikonografiya, rəng, kompozisiya.

#### Ədəbiyyat:

1. Ziyadxan Əliyev. Səməd Vurğunun ilk portreti. 2018, 25 dekabr, Mədəniyyət qəzeti, s. 12.
2. Paşa Hacıyev. Zamanın boyaları. Bakı, Gənclik, 1979.
3. Mürsəl Nəcəfov. Mikayıl Abdullayev. Bakı, 1983.
4. Şirin Məlikova. Mikayıl Abdullayev. Bakı, Xalq Bank, 2013.

~~~212~~~

Emil Aghayev

#### Mikayıl Abdullayev's creation «The portrait of the dramatic Jafar Jabbarly» (1943) (In the context of Iconographic Analysis)

The portrait genre plays an important role in the creation of Mikayıl Abdullayev. In this article, "The portrait of Dramaturq Jafar Jabbarly", depicted in 1943, was presented using the iconographic analysis method.

**Key words:** Mikayıl Abdullayev, Jafar Jabbarly, iconography, color, composition.

Эмиль Агаев

#### «Портрет драматурга Джрафыра Джаббарлы» (1943) в творчестве Микаила Абдуллаева (в контексте иконографического анализа)

В творчестве Микаила Абдуллаева портретный жанр играет важную роль. Чуть позже был представлен «Портрет драматурга Джрафа Джаббарлы», изображенный в 1943 году с использованием метода иконографического анализа.

**Ключевые слова:** Микаил Абдуллаев, Джрафар Джаббарлы, иконопись, цвет, композиция.

~~~213~~~